

UOT: 556, 182; 626|627

## SUQƏBULEDİCİ QURĞU

t.e.f.d., dos. B.M. Əhmədov,

t.e.f.d., dos. A.M. Müslümov,

t.e.f.d., dos. İ.H. Ağayev

“AzHvəM” ElB

*Məqalə redaksiya heyətinin 10.12-2020-ci il tarixli iclasında (protokol № 04) t.e.f.d., dos. Ş.Ş. Quliyevin təqdimatı əsasında müzakirə olunaraq, onun Birliyin “Elmi əsərlər toplusu”nın XLII cildində daxil edilməsi qərara alınmışdır.*

**Xülasə:** Məqalədə respublikanın dağlıq və dağətəyi zonalarında axan çaylardan suvarma, su təchizatı və digər sahələrdən ötrü suyun götürülməsi məqsədi ilə suqəbuledici qurğunun yeni konstruksiyası, iş prinsipi və əsas elementlərin parametrlərinin təyini üçün hidroavtomatika metodikası verilmişdir.

**Açar sözlər:** çay, məcra, axım, çöküntü, suqəbuledici qurğu, konstruksiya, qalereya, kanal.

**Giriş.** Respublikanın bölgələrində axan çayların (Turyançay, Göyçay, Qudyalçay, Vəlvəlçay və s.) üzərində tikilmiş su qovşaqları uzun illərdir ki, istismar edilir. Mövcud su qovşaqlarının istismarı praktikası göstərir ki, dağlıq və dağətəyi zonalardan axan daşqın rejimli çaylardan dayanıqlı suyun götürülməsi yalnız çayın dib çöküntüləri ilə əsaslı mübarizə tədbirləri aparıldıqda mümkündür [1,2].

Respublikada istismar olunan su qovşaqlarının tərkibindəki suqəbuledici qurğuların əksəriyyəti suyu çay axımlarının dib və asılı çöküntülərin daha çox olduğu alt qatından qəbul edir və bu da çöküntülərə qarşı mübarizə tədbirlərinin aparılmasını çətinləşdirir.

Aparılmış tədqiqat araşdırmalarının nəticələri göstərir ki, sel və daşqın rejimli çaylarda su qovşaqlarının komponovkası elə qurulmalıdır ki, çayın dib çöküntülərinin suqəbulediciyə daxil olmasının qarşısı alınsın, eləcə də onların aşağı byefə ötürülməsi təmin edilsin.

Ona görə sel və daşqın rejimli çaylarda axımları sərbəst və maneəsiz olaraq su qovşağının aşağı byefinə buraxa bilən, üzən cisimlərin və dib çöküntülərin suqəbuledici qurğunun sugötürən qalereyasına düşməsinin qarşısını alan və bütün il boyu tələbatçının tələbatına uyğun su ilə təmin edən əlverişli konstruksiyalı suqəbuledici qurğuların yaradılmasına və ya çaylarda mövcud olan suqəbuledici qurğuların təkmiləşdirilməsinə ehtiyac vardır.

**Tədqiqatın obyekti və metodikası.** Tədqiqat obyekti olaraq respublikanın dağ çayları (Lənkərançay, Göyçay və Qudiyalçay) üzərində qurulmuş su qovşaqları götürülmüşdür.

Yerinə yetirilmiş tədqiqatlar natur, laborator və nəzəri araşdırma məntəqəsinin analizi, sistemləşdirilməsi və optimallaşdırılmasına əsaslanan metodikaya uyğun həyata keçirilmişdir.

**Tədqiqatın müzakirəsi və təhlili.** Bölgə çaylarında aparılmış çöl tədqiqatları göstərir ki, su qovşaqlarının tərkibinə daxil olan qurğuların, o cümlədən suqəbuledici qurğunun normal hidroavtomatika rejimdə işləməsi ilk növbədə su qovşağının komponovka sxeminin düzgün həllindən asılıdır. Su qovşağının komponovka sxeminin və yerləşdiyi yerin düzgün

seçimi çaydan sabit su sərfinin götürülməsinə, su qovşağının və tərkibindəki qurğuların normal hidroavtomatik işləməsinə imkan yaradır [3].

Aparılmış tədqiqatlar zamanı çaylarda tikilmiş su qovşaqlarının tərkibindəki qurğuların, o cümlədən suqəbuledici qurğunun mövcud vəziyyəti, konstruktiv quruluşu, iş prinsipi öyrənilmiş və onun təkmilləşdirilmə səviyyəsi müəyyən edilmişdir. Nəticədə çaylarda yeni su qovşaqlarının tikilməsinə ehtiyacın yaranması dəqiqləşdirilmişdir.

Su qovşağı yerləşcəyi məntəqənin təyin edilməsi aşağıdakı şərtlər daxilində olmuşdur:

Çaydakı suyun miqdarı və keyfiyyətinin tələbatçının tələblərinə uyğun olması; suyun çöküntülərdən təmizlənmə imkanlarının nəzərə alınması; çay məcrasının dayanıqlığının nəzərə alınması; su qovşağı tərkibinə daxil olan qurğuların konstruksiyasının sadə və istismarının asan olması; su qovşağının tələbatçıyla yaxın ərazidə yerləşdirilməsi; su qovşağın yerləşcəyi məntəqənin sudan istifadə edəcək digər tələbatçıların marağına əks təsirin olmaması.

Qeyd etmək lazımdır ki, dağ çaylarında qurulması üçün nəzərdə tutulan su qovşağın komponovka sxeminin seçilməsi və tərkibinə daxil olan qurğuların dəqiqləşdirilməsi qovşağı bir neçə variantda həllinin müqayisəli təhlili nəticəsində müəyyən olunmuşdur.

Əyrixətli sugötürən kameralı suqəbuledici qurğunun iş prinsipi aşağıdakı kimidir:


Su qovşağının qarşısındaki əyrixətli sugətirici məcra 1 qovşağın qarşısında axımın eninə hərəkətini yaradaraq nisbətən təmiz suyu əyrixətli astanaya 4 tərəf yönəldir. Əyrixətli astana 4 axımı laylara ayıraq dib çöküntüləri olan axımın aşağı hissəsini yuyucu şlüzlərə 3, üst hissəsini isə əyrixətli sugötürən kameraya 5 tərəf istiqamətləndirir. Axımın əyrixətli sugötürən kamerada hərəkəti kamerada eninə su dövranını yaradaraq təmiz suyu kameranın qabarıq, lilli suyu isə onun çökək tərəfinə yönəldir. Çöküntülər liliötürəcü yarıqdan 10 əyrixətli suaşaranın 12 daxilində yerləşən lilyuyucu qalereyaya 13 daxil olur və oradan da aşağı byefə yuyulur. Təmiz su isə əyrixətli sugötürən kameranın uzunu boyu və suqəbuledici astanaların 8 qarşısında yerləşən və üzən cisimlərin suqəbuledici qalereyaya 9 daxil olmasının qarşısını alan qoruyucu divarın 7 altındaki sugötürən yarıqdan 6 keçərək, suqəbuledici qalereyaya 9 tökürlər və oradan da sunəqledici kanala 11 axır.

Əyrixətli suaşaran 12 və sutullayıcı qurğu 2 suqəbuledici qurğunun işləməsini təmin etməkdən ötrü tələb olunan su səviyyəsini saxlayır. Əyrixətli sugötürən kameraya 5 daxil olan üzən cisimlər əyrixətli suaşrandan 12 aşaraq aşağı byefə keçir. Əyrixətli sugötürən kamera 5, lilyuyucu 13 və suqəbuledici 9 qalereya qurğunun giriş və çıxış hissələrində yerləşmiş nizamlayıcı – yuyucu qapılar 14 vasitəsi ilə yuyulur.

Əyrixətli sugötürən kameralı suqəbuledici qurğuda dib və asılı çöküntülərə, eləcə də üzən cisimlərə qarşı aparılan mübarizə tədbirləri aşağıda verilir:

- əyrixətli astana axımı laylara ayıraq dib çöküntüləri yuyucu şlüzlərə tərəf istiqamətləndirməklə onların sugötürən kameraya daxil olmasının qarşısının alınması;

- əyrixətli sugötürən kamerada suyun hərəkəti zamanı eninə su dövranının əmələ gəlməsi nəticəsində çöküntülərin ( $d_c > 0,005-0,05$  m) liliötürəcü yarıqdan keçməklə lilyuyucu qalereyada çökdürülməsi;



Şəkil 1. Suqovşaq planı və əyrixətli sugötürən kameralı suqəbuledici qurğunun en kəsiyi.

1 - əyrixətli sugətirici məcra; 2 - əyrixətli katastrofik sutullayıcı bond; 3 - yuyucu şlüz; 4 - əyrixətli astana; 5 - əyrixətli sugötürən kamera; 6 - suqəbuledici ara; 7 - əyrixətli qoruyucu divar; 8 - suqəbuledici astana; 9 - suqəbuledici qalereya; 10 - dib pancerası (liliötürəcü yarıq); 11 - kanal; 12 - əyrixətli suaşan; 13 - yuyucu qalereya; 14 - giriş və çıxış nizamlayıcı qapılar.

- əyrixətli sugötürən kameraya daxil olan və orada çökən dib və asılı çöküntülərin suqəbulediciyə daxil olmasının qarşısının alınması;

- suqəbuledici qalereyaya daxil olan çöküntülərin qalereyada çökməklə, suqəbulediciyə daxil olmasının qarşısının alınması;

- əyrixətli sugötürən kameraya daxil olan üzən cisimlərin, əyrixətli suaşaran vasitəsi ilə qurğunun aşağı byefinə ötürülməsinin həyata keçirilməsi;

- əyrixətli sugötürən kamerada, suqəbuledici və lilyuyucu qalereyalarda çökmüş çöküntülərin qurğunun çıxış hissəsində yerləşmiş nizamlayıcı – yuyucu qapılar 14 vasitəsi ilə aşağı byefə yuyulması.

Əyrixətli sugötürən kameralı suqəbuledici qurğunun konstruktiv elementlərinin parametrlərinin təyini, aşağıdakı hidroavtomatik hesablanması metodikası ilə aparılmışdır [1,5]:

Əyrixətli sugötürən kameranın uzunluğu və eni aşağıdakı formula ilə təyin olunur:

$$L_{kam} = (1,2-1,5) \frac{v}{w} \cdot h_{kam}$$

$$B_{kam} = \frac{Q_{kam}}{v \cdot h_{kam}},$$

burada:  $L_{kam}$  - əyrixətli sugötürən kameranın uzunluğu, m;  $v$  – kamerada suyun sürəti, m/s;  $w$  – çöküntülərin hidravlik iriliyi, m/s;  $Q_{kam}$  – kameradakı suyun sərfi,  $m^3/s$ ;  $B_{kam}$  – kameranın eni, m;  $h_{kam}$  – kamerada suyun dərinliyi, m.

Əyrixətli suqəbuledicinin normal işləməsi üçün sugötürən kamerada suyun sürəti  $V_{kam} \geq 0,3+0,5$  m/s;  $Q_{kam} = (1,2+1,3) Q_{s,q}$  olmalıdır.

burada:  $Q_{s,q}$  – suqəbuledicidə suyun sərfi.

Yuyucu qalereyada suyun sərfini aşağıdakı formula ilə təyin etmək olar:

$$Q_y = v_y \omega_y$$

burada:  $Q_y$  – yuyucu qalereyada suyun sərfi,  $m^3/s$ ;  $v_y$  – yuyucu qalereyada suyun sürəti, m/s;  $\omega_y$  – yuyucu qalereyanın en kəsik sahəsi,  $m^2$ .

Qeyd etmək lazımdır ki, yuyucu qalereyada suyun sürəti ( $v_y$ ) qalereyada çökmüş maksimal diametrlər çöküntüləri nəqledə bilən yuyucu surətdən ( $v_y$ ) böyük olmalıdır, yəni  $v_y > v_s$ .

Yuyucu qalereyada suyun sürətini aşağıdakı formulalarla təyin etmək olar:

$$V_q = \mu \sqrt{2g \Delta Z}$$

$$V_y = 3 \sqrt{gd_{max}}$$

burada:  $\Delta Z$  – qalereyanın yuxarı və aşağı byeflərdəki suyun səviyyələr fərqi, m;  $d_{max}$  – kamerada çökə bilən çöküntülərin maksimal diametri, m;  $\mu$  - sürət əmsali;  $g$  – sərbəstdüşmə təcili,  $m/s^2$ ;

Suqəbuledicinin qəbul etdiyi su sərfi aşağıdakı kimi hesablanır:

$$Q_s = m_s b_s \sqrt{2g} h_s^{3/2},$$

burada:  $Q_s$  – suqəbulediciyə daxil olan suyun sərfi,  $m^3/s$ ;  $b_s$  – suqəbuledicinin suaşıran hissəsinin eni, m;  $h_s$  – suaşıran üzərindəki basqı, m;  $m_s$  – suaşıranın sərf əmsali.

Hidrotexniki təcrübələrə əsasən su qovşağıın tərkibinə daxil olan qurğuların bir sıra elementlərinin ölçüləri konstruktiv olaraq aşağıdakı kimi qəbul edilir:

Su qovşağıın qarşısında axımın eninə su dövrənini saxlamaqdan ötrü əyrixətli kontastrofik suaşıranlı sutullayıcı bənd qovşağıın yuyucu şüz hissəsi ilə sahilin qabarığ hissəsi arasında yerləşdirilir və onun radiusu düzxətli məcranın dəyanətli eninin 0,1-1,5 hissəsi qədər qəbul edilir.

Əyrixətli sugötürən kamera axımın oxuna perpendikulyar yerləşmiş sutullayıcı bəndin oxuna nəzərən  $120-150^\circ$  - də yerləşdirilir.

Əyrixətli sugötürən kameraya çöküntülərin daxil olmasınaq qarşısını alan əyrixətli astananın hündürlüyü 1-1,5 m təşkil edir.

Eninə su dövrəni yaradan əyrixətli sugötirici məcranın uzunluğu düzxətli məcranın dəyanətli eninin 4-6 hissəsi qədər, eni isə düzxətli məcranın dəyanətli eninin 0,8 hissəsi qədər götürülür.

Suqəbuledici astananın qarşısındaki qoruyucu divarın aşağı hissəsi ilə əyrixətli sugötürən kameranın dibi arasında qalan sugötürən yarığın hündürlüyü 0,4-0,6 suqəbuledici astananın hündürlüyü qədər götürülür.

Suqəbuledici və lilyuyucu qalereyaların dibi əyrixətli sugötürən kameranın dib hissəsindən əyrixətli astananın hündürlüyü qədər aşağıda yerləşir.

Verilmiş suqəbuledici qurğunun konstruksiyasına patent alınmışdır (№ P960015, 1996) [4].

**Nəticə.** Dağ çaylarından ötrü suqəbuledici qurğunun yeni konstruksiyası hazırlanmış və onun əsas elementlərinin hidravlik hesablaması işlənilmişdir.

#### İstifadə olunmuş ədəbiyyat:

- İbad-заде Ю.А. Гидравлика горных рек. М.: Стройиздат, 1986, 157 с.
- Филончиков А.В. Проектирование автотанизированных водозаборных узлов на горных реках. Фрунзе: «Кыргызстан», 1990, с.244-261.
- Гидротехнические сооружения, под редакцией Н.П.Розанова, М.: Стройиздат, 1978 , 648с.
- Respublikanın sel və daşqın təhlükəli çaylarında sahilmühafizə və məcranızamlayıcı qurğuların layihələndirilməsi üçün normativlərin işlənilib hazırlanması // AzH və M ElB-nin Elmi-texniki hesabatı, Bakı: 2018, 50 s.
- Ахмедов Б.М. Водозаборное сооружение. Патент 960015, 1996.
- Чугаев Р.Р. Гидравлика, Л.: «Энергия», 1970, 552 с.

#### ВОДОЗАБОРНОЕ СООРУЖЕНИЕ

**Резюме:** В статье приводится новая конструкция водозаборное сооружение для горных и предгорных участков рек для забора воды на нужды орошения, водоснабжения и других целях и дана принципиальная схемы её работы и методика гидравлического расчета её основных элементов.

**Ключевые слова:** река, русло, поток, нанос, конструкция, водоприемник, канал.

#### WATER-RECEIVING INSTALLATION

**Summary:** In the article, the hydraulic calculation methods for determining parameters of new construction, its work principle and basic elements of water receiving installation with the aim of taking water because of irrigation, water supply and other fields from rivers flowing in the mountainous and foothill zones of the Republic is given.

**Key words:** river, course, flow, sediment, water receiving installation, construction, gallery, canal.